

(Əvvəli ötən sayımızda)

50-ci illərin soyuq yayı keçmiş, Sovetlər tiranı Stalin ölmüşdü. Bunun SSRİ-nin neinki xarici siyasetinə, daxili siyasetinə də ciddi təsiri özünü göstərirdi. Artıq xalq düşməni damğası ilə repressiya olunanların bəraətinə də başlanmışdı. İnsanlar nisbətən azad nəfəs alır, mənfur qınaqdan yaxalarını qurtardıqları üçün qürurlanırdılar. Şübhəsiz, bu hadisələrin Şəddatgilin ailəsinə də xoş təsiri özünü göstərirdi. İndi Muğdatın oğulları "xalq düşmənin" nəslindən olduqları üçün gözü kölgəli dolanır, öz sözlərini, təşəbbüslerini gizləmirdilər. Onsuz da həyatın ağrı-acılarında bişərək gəncliyə gəlib çatmış yetkin şəxsiyyətlər kimi formalaşmışdır.

Şəddat Cəfərov özü siyasetdə baş veren mənəvi eybəcərliliklərin mahiyətini kifayət qədər yaxşı bilirdi, çünki o, məktəbdə yaxşı oxumaqla bərabər, ictimai işlərdə də fəal idi. Mətbuatdan xəbəri olurdu. Radioda gedən verilişləri ardıcıl izləyirdi, bir sözə, böyük Sovetlər İttifaqında necə dəyişmələrin baş verdiyinə şahid idi. İndi o yaxşı başa düşürdü ki, cəmiyyətin laiyqli vətəndaşı olmaq üçün kifayət qədər hazırlıqlı olmalıdır.

Doğrudur, Şəddat Cəfərov hələ ki mətbəədə, demək olar ki, ən ağır işdən başlamışdı. Və bunu üçün qətiyyən narahat deyildi, çünki qayğılaş adamların əhatəsində idi. Bu adamların hər biri, milliyyətindən asılı olmayaraq, bacarıqlı gəncin nəyə qadir olduğunu bilirdilər. Üstəlik, Şəddat özü də təbiət etibarı ilə mehraban, işinə diqqətli və məsuliyyətli idi. Hətta təkcə işlədiyi sexdə yox, qonşu sexlərdə də bir çətinlik, fiziki köməyə ehtiyac var idisə, özünü ora yetirir, bacarığını əsirgəmirdi. Bu da böyük mətbəə kollektivində onun tezliklə tanınmasına səbəb olmuşdu.

Şəddat Cəfərovun gənc mətbəə işçisi kimi fəaliyyətinin bu mərhələsini ilkin insanlıq imtahanı da adlandırmış ola. Axi hər bir insan əslində gələcək həyatının başlangıcının birinci mərhələsini düşdüyü yeni mühitdə qazandığı hörmət əsasında müəyyən edir. Təsədűfi deyildi ki, ona dərəcə vermek üçün imtahan məsələsi ortaya çıxanda demək olar ki, hamı onu təqdir etmişdi. Biz bu imtahan məsələsinin ortaya çıxmazı zamanı gənc Şəddatın həyəcanları haqqında əvvəldə bəhs etdik. O, təbiət etibarilə, həyat hadisələrinin zəncirvari bağlılığını yaxşı bilir və qavrayırırdı. Nə qədər gənc olsa da, artıq hiss etmişdi ki, əgər bu mərhələdən uğurla keçməsə işdəki gərginlik onun mənəvi mühitinə də təsir edəcək, bəlkə də əlini işdən soyudacaqdı. Yaziçi Fatma Həsənqızının "Acılı-şirinli günlər" sənədlə romani yenə bizim üçün bələdçidir. Şəddat Cəfərov düşündürdü, əlbəttə, tərəddütler də vardı. Son nəticədə isə təbiətinə uyğun olaraq, qətiyyətini səfərbər elədi. İstehsalatda ona iş təcrübəsinə öyrədən yaşlı mütəxəssis qadının yeni imtahan sınağı haqqda təkliflərini dinlədi və "sonra o, Valya xalaya dedi: -Sənəcə, mənə neçənci dərəcə verərlər?"

-Nə deyim, ay oğul, bir də ki, bu asılıdır sənin biliyindən. Görək sınaqdan necə çıxacaqsan.

"Yəni sınaqdan çıxməq belə çətinidir," - deyə Şəddat yenə öz-özünə düşündü. Gözlərini məchul bir nöqtəyə dikib fikrə getdi. Valya xala şagirdinin daxilən narahat olduğunu görüb güllümsədi və dedi:

-Şəddat, balam, mənə qalsa imtahansız, sınaqsız-filansız birdən-birə sənə lap altıncı dərəcə verərəm. Başa düşdünmü? Altıncı dərəcə. Sən buna layiqsən.

Şəddatın könlü açıldı. Bu vaxt Kogən sexə daxil oldu. Valya onu görək gülümsündü:

-Abram, yaxşı gəldin. Ürəyi təmiz adamsan.

-Valya, yenə şirin dilini işə saldın. Olmaya növbəti xeyirxah planın var?

-Bəli, var- deyə Valya çox inandırıcı tərzdə cavab verdi.

Sonra işlə möşgül olan Şəddatın xəbər sözünə davam etdi: -Yadındadırı, bir həftə bundan qabaq Şəddat barəsində sənlə səhbət etmişdi.

-Hə, yadımdadı. Şəddat öz bacarığı ilə özünü elə bir maraq oyadıb ki, eşidəndə ürəyin fərəhlə dolur. - O, əlini çənəsinə apardı. Cod tüklərini bir neçə dəfə sığalladı. Sonra başını qaldırıb sözünə davam etdi: - Valya, gör baş mühəndisimiz otağındadırı?" Çoxlarına qəribə gələ bilər. Yazıçının həyat yolunu öyrəndiyi gəncin taleyi ilə bağlı təəssüratını müxtəlif xarakterli, müxtəlif yaş qruplarında, vəzifə, səlahiyyət imkanlarına görə fərqli insanları birləşdirən dialoqda insan taleyinə münasibətin obyektiv mənzərəsini görürük. O vaxt indikindən çox fərqli imiş. Hələ cəmiyyət kifayət qədər insan taleyinə düzgün yanaşa bilirmiş. Əlbəttə, get-gedə Sovet cəmiyyəti mənəvi iflasa uğradı. Qohumbazlıq, rüşvət əndazədən çıxdı. Şəxsin ixtisas bacarığı, mənəvi üstünlüyü heç bir əhəmiyyət kəsb etmədi. Beləliklə, insana humanist münasibət üzərində qurulmuş bir cəmiyyət gözümüzdən düşdü, hətta bu qara rəngli, kölgəli həyatın acı mənzərəsindən müstəqilliyiminin bir qərinəlik yaşından sonra da

qorxmasın. İnsanlarla davranışında son dərəcə həssas və səmimi olsun.

Təvazökarlıq isə insanı bütün həyatı boyu müşayiət etməlidir. Onda ətraf mühit səni öz aləminə doğmaliqla qəbul edir. Haqqında çıxarılan hər hansı bir qərarda ədalətlə olmaq istəyir. Şəddat da mühitdə özünü olduğu kimi təqdim edə bilmədi. Xüsusi, təvazökarlığına görə mütəxəssisler ondan bildiklərini əsirgəmirdilər. Elə bu səbəbdən də ötən 6 ay ərzində ətraf mühitin rəğbət balansını özünə təmin edə bilmədi. İndi Şəddatın üzünə yeni yollar açıldı. Bacarıqlı və təbiiyəli bir gənc kimi diqqət mərkəzində idi. Şəddatın taleyini həll edən əsas amillərdən biri də ona olan münsai-



İnsanlıq imtahanında

qurtula bilmirik. Bu məsələləri aydın dərk etmək üçün Şəddat Cəfərov kimi tarixə şahidlik edən canlı obrazların həyat yolunu öyrənmək bizə imkan verər ki, bu günün həqiqətlərini də düzgün başa düşək. İndi yenidən müxtəlif təbiətli insanların arasında insanlıq imtahanına çəkilən bir gəncin xatirələrinə qayıdaq: "Çox qəribə idi. Elə bil ki, baş mühəndis Nazim də Koqanın niyyətini duymuşdu. Sexin qapısı açıldı. O, içəri girdi. Nazimin əhvalruhiyyəsi yaxşı idi. Otaqdakılara əl verib görüşdü. Nazim ucaboy, dolu bədənli, qarabuğdayı cavan bir kişi idi. Onun qara gözləri dumdur su kimi parıldayırdı.

-İşləriniz necə gedir? - deyə o, gözaltı Şəddata baxdı. Şəddatın başı qarışıq olsa da, bir qulağı Nazimdə idi. Koqan Abram dedi:

-Nazim, elə yeri gəlmışkən, Şəddati iş başındəca sorğu-sual etsək yaxşı olar. Artıq şagirdimizin dərəcə almaq vaxtı çatıb.

Nazim Əhmədov: Məmnuniyyətlə, - deyə razılığını bildirdi.

Şəddat klişe üzərində işləyirdi. Nazim, Abram və otaga çağırılan komissiya üzvləri onu sorğu-suala tutdular. Şəddatın ürəyi həyəcanla döyünməyə başladı. Ancaq o, bu hissənə təbii olduğunu anlayırdı. Odur ki, verilən suallara düzgün və savadlı cavab verməyə çalışdı və əldə etdiyi nəzəri biliyi əyani surətdə göstərməklə komissiya üzvlərini çox razı saldı". Həyati fakt olan bu hadisəni öyrənmək bizdə hansı təəssürati yaradır? Əlbəttə, ilk baxışdan elə görünə bilər ki, uğur qazanmaq çox asandır. Necə ki, bir neçə nəfər yaxşı adam yiğisir, haqqında xoş sözlər deyir, gələcək daha üstün həyatın qapısını üzünə açırlar. Əlbəttə, əslində belə deyil. Bunun üçün hər hansı bir kollektivə ayaq basan şəxs, əsasən də gənc, gərək heç bir çətinlikdən

bətdən sui-istifadə etməməsi idi. O, hər kəsin hörmətini saxlayır, ən başlıcası, həmyaşdı olan qızlara qarşı rəğbəti və səmimi münasibətini əsirgəmirdi. Belə mühitdə onun kimliyi hər kəsədə xüsusi maraq doğururdu: "Beləliklə, Şəddat imtahanandan müvəffəqiyyətlə çıxdı. Altı aylıq şagirdlik ömrü onu beşinci dərəcəli sənətkara çevirdi. Gənc üçün o gün toy-bayrama döndü. Valya xala və klişe sənətini öyrənən şagird Hüseyn də bu şənliyə qoşuldular. Mətbəədə otaqdan-otağa, sexdən-sexə şirinlik paylandı. Hami ağzını şirin edib gənc Şəddata xeyirdə verdi. Onu gözaltı eləyən qızlar isə ağızlarını şirin edib, sonra da başbaşa verib piçildəsdilər:

-Gör necə bacarıqlı oğlandır. Ona gedən qız xoşbəxt olacaq.

-Kaş o qız olaydım.

Hansı ağıllı qız istəmədi ki, onun Şəddat kimi ömür-gün yoldaşı olsun?!

Şəddatın bu uğuru haqqında xoş xəbər evlərinə özündən qabaq çatmışdı. Şəddat evə girən kimi təbrilər, qucaqlaşış öpüşmək başladı. Nəsibə vəsiqəni alan kimi öpüb gözlərinin üstüne qoydu. Əllərini göyə qaldırıb dedi: - İlahi, şükr varlığına. Şəddat tərəfdən də arxayın oldum. Daha ömür-lük çörəyi olacaq. - Sonra o, üzünü Muğdata tutdu: - Ay kişi, Allahın köməyi ilə xoşbəxtlik yavaş-yavaş döyür qapımı. Bir bax, - vəsiqəni ona uzatdı. Muğdat da öz növbəsində vəsiqəni öpüb gözünün üstünə qoydu və dedi: - Allah sənə xeyir versin, Şəddat, Allah qardaşın Xudadata da cansağlığı versin. O səni yaxşı sənətə qoydu. Sən barədə də arxayın oldum, oğul. Bili-rəm ki, bir tıkə çörəyin olacaq, həm də arxayınam ki, hər ikiniz birləşib kicik bacı-qardaşlarınıza da bir sənət öyrənməkdə kömək edəcəksiniz".

Burdur, bir gəncin həyatının ilk pilləsinə dəki uğuru ailə mühitinə özünün sevinc ovqatını getirir. Ona ilk yol gəs-tərən qardaşı da qürurlanır, ata da sevinir. Ümumiyyətlə, Şəddat Cəfərov-gilin ailəsi sözün həqiqi mənasında, xüsusi bir tərbiyə məktəbinin təessüratını doğurur. Bu ailənin bütün çətinliklərə qalib gəlməsində əsas amil odur ki, heç kim zəhmətdən qorxmayıb. Ən başlıcası, yaşamaq üçün halalıq yolu seçiblər, oğurluğu, əyriliyi qəbul etməyiblər. Bu da istər-istəməz ailənin hər bir üzvünün təbiətinə təsir göstərib, onları həyat yoluna düzgün hazırlayıb. Nəslin babası Hüseyn kişi-nin özünə qarşı olan haqsızlıqları zaman sonra etiraf edir, amma Hüseyn kişi övladlarında kiməsə qarşı qərəzin və kinin yaranmasına yol vermər. Onun oğlu Muğdat da müharibənin ağır yollarından keçir. Ailesinə, övladlarının yanına açıq alınlı qayıdır. Beləliklə, bir ailə zamanla döyüdə qalib çıxır. Mühitin bütün acılıqlarını dövrle bağlayırlar. Kimsəyə qarşı onlarda kin və nifrət olmur. Şübhəsiz, ailənin sağlam mühitinin qorunmasında nə qədər Muğdatın böyük rol var idisə, bir o qədər də Nəsibə ananın iradəsi, qətiyyəti, ləyaqəti özünü göstərmişdi. Muğdat ailənin sağlam ənənəsini necə atasından əzx etmişdisə, eləcə də övladlarına ötürmüştü. Eləcə də Nəsibə ana ərinin namusunu həmişə uca tutmuşdu. Elə bu səbəbdən də bu ailənin ləyaqət səmasında pərvazlamasında onun da xidməti əvəzsiz idi. Əgər bu ailənin mənəvi bütövlüyünü bir qartal uçusuna bənzətsək, bir qanad Muğdatdırısa, bir qanad da Nəsibə anadır. Beləliklə, Şəddatın həyatının insanlıq si-

nağından çıxan birinci mərhələsi burada başa çatır. Şəddatın istehsalatdakı uğurunu təsdiq edən vəsiqəyə baxan ananın keçirdiyi hissələri təsəvvür etmək o qədər də çətin deyil. Fatma Həsənqızı bu yerde Nəsibə ananı yaxşı xatırlayır: "Nəsibə hələ bir bayatı da dedi:

Bir cinardır qamətin,

Şirindir söz-səhbətin.

Qurban ollam oğluma,

Ömürlükdür sənətin.

Hamı Nəsibəni alqışladı. Şəddat da qollarını açıb anasını qucaqladı: -Ana, sən bu şirin-şəkər danışqları, belə bədahətən bayatı söyləməyi hardan, nə vaxt və necə öyrənmişən? Maraqlıdır, həyat insanları bütöv bir harmoniya kimi necə formalaşdırır. Onların bir-birinə yanaşmaları əslində gələcəyə doğru yaşam üçün ilham mənbəyi-nə çevrilir. Oğulun anasına nəvaziş üçün verdiyi sualın cavabında ana nə qədər səmimi münasibət sərgiləyir: "Ay oğul, həyatın kəşməkəşli, enişli-yoxlu sınaqları öyrədib. Savadım yoxdur. Oxumaq, yazmaq da bilmirəm. Ancaq sinəm doludur. - Sonra Nəsibə divardan asılmış radionu göstərdi, - o da mənə çox şeyi öyrədir". Bir sözə, Şəddat Cəferonu həyatı ibrətlək bir serial kimi gözlərimizin önündən keçir. Bu serialın çox həyəcanlı məqamları da var. Övladların baxıb öyrənəcəyi, qürurlanacağı məqamlar da az deyil.

Həyati öyrənmək üçün ümumi bir dərslik yoxdur; ən gözəl dərslik həyatını yüksək amal və əqidə ilə yaşamış olan insanların ömür yoludur.

İnsanlıq imtahanından ləyaqətlə çıxan hər kəsin ömür yolu bizim üçün dərslikdir.